

# «QƏBƏLƏNİN SƏSİ» poeziya buketi



## Meşələr

Ağacdan üzümür xəzəl in ucu,  
Yenə yorğanını sərir meşələr,  
Baharda torpaqdan aldığı borcu,  
Payızda qaytarıb verir meşələr.

\*\*\*

Almanın, armudun mövsümü çatdı,  
Quşların dimdiyi əzgile batdı,  
Kollar elə bil ki, yüklü bir atdı,  
Qatıb qabağına sürür meşələr.

\*\*\*

Bir sükut bürüyür bağçanı, bağı,  
Seyrəli çöllərdən elin ayağı,  
Hicrana dözməyib insansayağı,  
Gəlib kəndimiz girir meşələr.

Tacəddin ŞAHDAĞLI.



## Hardasan?

Çox dolandım, çox axtardım, səni mən,  
Qəlb həmdəmin, səadətəm, hardasan?  
Sənsiz mənə bu gen dünya dar gəlir,  
Ay sönməyən məhəbbətim, hardasan?

\*\*\*

Tezdən durub yollarına çıxıram,  
Hər gedənə, hər gələnə baxıram,  
Xəyalımda əllərini sıxıram,  
Tanrı payım, a qismətəm, hardasan?

\*\*\*

Yanıram mən sənsiz sənin oduna,  
Söz qoşuram o ünvanına adına,  
Hələ olmasa düşüremmi yadına,  
Bəxti qara Məhəmmədım, hardasan?

Məhəmməd ƏLİ.

## o tanımadı

Dünən bir tanışım keçdi yanımdan,  
Mən onu tanıdım, o tanımadı:  
Xəff bir üzüntü keçdi canımdan,  
Mən onu tanıdım, o tanımadı

\*\*\*

Birgə oxumuşduq biz bu şəhərdə,  
Qoşa dolmuşduq axşam, səhər də,  
Bizə bal gələrdi onda zəhər də,  
Hani o günlərin şirini, dadi?  
Mən onu tanıdım, o tanımadı.

\*\*\*

Mən adi müəllim, o isə alim,  
Ona çalışmışdı onda bir əlim,  
İndi necə olsun mənim bu halım?  
Onun vəzifəsi, onun var adı,  
Mən onu tanıdım, o tanımadı.

\*\*\*

Demək alim olmaq asan olarmış,  
Saxta pariltılar çox tez solarmış,  
Şahidin baharı dönüb olsa qış,  
Yenə darda qoymaz bir uzaq yadı.  
Mən onu tanıdım, o tanımadı.

Şahid NƏGMEKAR.

## Sevəcəm səni

Sonsuz məhəbbətin xəyallarında,  
Mən qışda, baharda sevəcəm səni,  
Sevincdə, kədərdə, hər bir anımda,  
Şirin rüyalarda sevəcəm səni,

\*\*\*

Günbəgün çoxalır sənə ülfətim,  
Sənsən alın yazım, sənsən qismətim,  
Uçurur lap mənə bu məhəbbətim,  
Uzaq xəyallarda sevəcəm səni.

## Rəşid

### «Ana» oxudu

(Mən də əsgər olmuşam)

Hissəmizdə bir axşam,  
Rəşid «ana» oxudu.  
Dəniz dalğalarından,  
«Ana» əksi toxudu

Yaman qəribəmişdim,  
Görüşdüm anamla mən,  
Görüşdü özbək, tatar,  
Görüşdü qazax, türkmən.

Sükut çökdü, hər yana,  
Susdu sanki dünya da,  
Söhbətlər, zarafatlar,  
Donub qaldı havada.

Mehrəli MEHRƏLİYEV.

## Maləklərin malayı

Kim bilir, göylərlə zamanın hansı möcüzəli anında gəl-  
din dünyaya, maləklərin mələyi?

Ömrün çiçək çağındasan, çiçəklərin çiçeyi. Çiçəklər  
gündən-günə solar, ətrini itirər. Sən necə çiçəksən? İlahi,  
gündən-günə tərəvətin, gözəlliyin artır daha da. Ətrin sərxoş  
edir adamları.

Nə olur, saçlarını külək uçura-uçura gedərkən yalnız  
irəliyə baxma, dön ətrafına da boylan bir, yolun kənarında  
donub qalmış «sərxoşu» da gör.

Ürəyində nələr var? Bilmirəm. Kimin qismətindəsən,  
kim sənin qismətində? Bilmirəm. Yalnız onu bilirəm, içimin  
qaranlıq səmasında nur çiləyəcəksən həmişə sehrli Ay ki-  
mi. Ancaq...

Kimin əli yetişib Aya?..

Lap Ay bədirlənib qaranlıqları işığa çevirə də.

Füzuli YAVƏR.

## Var

Dil yaranıb danışmağa,  
Danışmayan dillər də var.  
Vədəsində açılmayan,  
Çiçəklər də, güllər də var.

Hanı yaxşı, pisi seçən?  
Dünyadan kam alıb köçən?  
Boş-boşuna ötüb keçən,  
Günlər, aylar, illər də var.

Sancılsa da qəlbimə ox,  
Söyləmərim mən vara yox,  
İstisindən tüstüsü çox,  
Olan ocaq- küllər də var.

Öz yolunu azan, Cəlil,  
Dosta quyu qazan, Cəlil,  
Haqqı nahaq yazan, Cəlil,  
Barmaqda da, əllər də var.

Cəlil KOMRADLI.

## ANA

Yer üzünün ilk nəğməsi,  
Ana səsi.

Mahnıların ən kövrəyi,  
Musiqinin ən bəstəsi,  
Ana səsi.

Qılıncın qına qoyar,  
Ana səsi.

Döyüşləri sona qoyar,  
Ana səsi.

Hər insanın dar ayaqda  
Umacağı təsəllisi varsa, o da  
Ana səsi.

Yüz illərdir, min illərdir,  
Alimlərin hey düşüb.  
Hələ yoza bilmədiyi fəlsəfəsi,  
Ana səsi.

İlham MURADOV.

## Ata

Atam Mürvətin əziz xatirəsinə...

Ana candırsa əgər, canda olan candır ata,  
Nə qədər varsa nəsil, dövr eləyən qandır ata.

Ana gündürsə, inan, Aydır ata övlad üçün,  
Ana torpaqdır əgər, göydür, asımandır ata.

Yoğurub yaptı bizi südlə sümükdən Yaradan,  
Ana taxt, onda durub hökm eləyən xandır ata.

Südü qoymaz ananın övladına dərddə yetişə,  
Atılan ox, çalınan qılınca qalxandır ata.

Vüsal YAQUBOV.

## Ana laylası

Zümrümdə bir bəstəkar yaşardı,  
Nəğmələrin dağı-dərəni aşardı.

Bahar səli məcrasından daşardı,  
Qəlbləri oxşardı ana laylası.

Ruhun günəş səfəqindən doğardı,  
Ən böyük dövlətdi, ən böyük vardı,  
Dağların başında ağaran qardı,  
Zirvəyə bəzəkdi ana laylası.

Loğman davasından yüz dəfə üstün,  
Eşitdin yox olar ağrın büsbütün,  
Səslənən bu nəğmə körpələr üçün,  
Şərbətin şirini ana laylası.

Fəxrəddin BABAYEV.



## Yaşıl rəngi sevirəm

Yaşıl rəngi sevirəm,  
Rəmzi odur baharın,  
Ətir saçan güllərin,  
Bağçaların, bağlann.

Yaşıl rəngi sevirəm,  
Rəmzi odur gəncliyin.  
Nə olduğun bilmirsən,  
Yorulmağın, dincliyin.

Yaşıl rəngi sevirəm,  
O, dinimin rəngidir.  
Meşələrin çöllərin,  
Çəmənliyin rəngidir.

Əmirxan BURZUYEV.

## Rəssam qız

Gözlerimin nəmini çək,  
Ürəyimin, qəminəni çək,  
Xəyallarda itib batan,  
Günlərimin rəsmini çək,  
Məni çəkmə ay rəssam qız.

Saçıma düşən dəni çək,  
Otur bir az fikrimi çək,  
Əlimdə nakam saralan,  
Solan gülün rəngini çək,  
Məni çəkmə ay rəssam qız.

Bir xoş söz yaz sözünü çək,  
Güzgüdə bax özünü çək,  
Qurban olum, qadan alım,  
Bəsdir mənədən gözünü çək,  
Məni çəkmə ay rəssam qız.

Qoşqar QARAÇAYLI.

## Məhəbbət

Sən necə sehrli, siri məhəfumsan,  
Səndən baş açmamış heç alimlərdə,  
Bir qəlbə saralıb gül tək solarkən,  
Yenidən doğuldun başqa qəblərdə.

Kaş qona hər qəlbə sevgi, məhəbbət,  
Onda sadə bulaq tək olar ürəklər.  
Nə kin yada düşər, nə də xəyanət,  
Onda sağlam olar bütün dileklər.

Aytəkin BABAYEVA.



## Zərif duyğular

Mütləq bir sevgiyə yaşardı insan,  
Nifrət oydacaq söz olmasaydı.  
Çöhrələrdə gülüş olardı hər an,  
Adamda riyakar üz olmasaydı.


\*\*\*

Hər insan qəlbində min arzu yaşar,  
Budaqda düzülmüş çiçəklər kimi.  
Bir arzu puç olsa saralıb-solar,  
Üstünü qar almış leçəklər kimi.

\*\*\*

Şüşəyə bənzədib qəlbə atalar,  
Zərif qəlbə zərif duyğular olar.  
Olub ki, bəzən bir söz atəşiyə,  
Bir zərif ürəyi susdurubdular.

Mirzəbala YEDİYAROV.



## Yaxşı yol

(Ordu sıralarına gedən gənclərə)  
Gətdin baxışlarım izində qaldı,  
Bir az ürəyim də kövrəldi, doldu,  
Gözlerim yol çəkdi, xəyalda daldı,  
Qəlbim səninlədir, sənə yaxşı yol.

Tanıf hifz eləsin səni bələdan,  
Hamiyə əzizdir Vətən anadan,  
Nur çilənsin başın üstə səmadan,  
Qarabağ qəlbindir, sənə yaxşı yol.

Qəlbindən nə keçir deyə bilmərəm,  
Sənsiz birçə gün də deyib-gülmərəm,  
Ömür vəfa etsə, vallah ölümərəm,  
Fələyin işidir, sənə yaxşı yol!

Tərənə Mirzəliyeva.



## İstərəm

Sən zülmət gecəmin gur işığısan,  
Mən onun nurunda yatmaq istərəm,  
Sənin o gözələrin sevgi dənizi,  
Dalğalar içində batmaq istərəm.

Tutub əllərimdən seyrə çıxaram,  
Uca dağ aşaram, zirvə qalxaram,  
Çevrilib şimşəyə göydə çaxaram,  
Yağış tək üstünə yağmaq istərəm.

Baxıb gözələrinə, baxıb üzünə,  
Hər dəndə düşünürəm özüm-özümə,  
Möhtacəm həmişə sənin sözüne,  
Ömürlük səninlə qalmaq istərəm.

Mərzyyə ƏFƏNDİYEVA

## Gəldim bu dünyaya...

Gəldim bu dünyaya bir insan kimi,  
Gəlmədim kiminsə qırım qəlbini,  
Gəldim bu dünyaya alışımla, yanım,  
Gəlmədim haqq işi, haqq sözü danım.  
Gəldim bu dünyaya mərdanə olum,  
Gəlmədim kiminsə bağlayım yolun,  
Gəldim bu dünyaya ağ olsun üzüm,  
Gəlmədim kiməse toxunsun sözümlə.  
Gəldim bu dünyaya yüz dərddim, qayğım,  
Gəlmədim evimə var-dövlət yığım.  
Gəldim bu dünyaya qoy qalsın izim,  
Gəlmədim heç yerdə ötməsin sözümlə,  
Gəldim ki, dünyaya mən halal yeyim,  
Gəlmədim varıma «yoxumdur», deyim,  
Tanrıya bağladım ürəyimi mənə,  
Minnətsiz yeyirəm çörəyimi mənə....

Emin BARATOĞLU.

## Günah mənə deyil

İstəyirəm səni, istəməsəm də,  
Günah mənə deyil, gözələrimdədir.  
Dünya mənim olur sənin gələndə,  
Günah şirin-şirin sözlərindədir.

Üz-üzə gələndə üz çevirsən də,  
Özümle bacara bilmirəm yenə.  
«Səvmə» kəlməsini səni görəndə,  
Anlada bilmirəm dərdli könlümə.

Rəvan CAVADOV.

## Günahkar göz yaşşı

Göz yaşşı içində gəldin qarşıma,  
Günahın gözünün yaşına çatır.  
Qatırsan günahı sən göz yaşına,  
Sənin göz yaşın da günaha batır.

Mənim məhəbbətim sona çatıbdi,  
Sevgi-məhəbbət də ağıl kimidir.  
Mənim məhəbbətim məni atıbdi,  
Mənim məhəbbətim nağıl kimidir.

Mən ki, əl çəkmişəm məhəbbətimdən,  
Sən yoxsan yox kimi yoxsan var kimi.

Acı həsrətdən qorxa-qorxa mən,  
Səni çox sevmişəm günahkar kimi.

Çoxdan cavanlığım eridi axdı,  
Yox, daha səni də sevmirəm, əsla.  
Yanıma gəlmisən qocalan vaxtı,  
Qəlbində günahlar, əlində əsa.

Qayıt get, bir daha çıxma qarşıma,  
Günahın gözünün yaşına çatır.  
Qatırsan günahı sən göz yaşına,  
Sənin göz yaşın da günaha batır.

Rasim BAYRAMOĞLU.

## Halallıq

Harama çox uymuşdu, halal çıxmışdı yaddan. Son mənzilə köçəndə  
əvəzində halallıq istədilər qohumdan, yaddan.

## Vəhdət

Vəhdətdə görə həmişə özümüzü. Təfəkkürlə idrakın vəhdətində, sözlə  
əməlin vəhdətində...

Vəhdətdə görə həmişə özümüzü. İnsanlarla ləyaqətin vəhdətində, arzu  
ilə reallığın vəhdətində...

Sahib MAHMUDOV.

## Körpələr

Güllü yaz mehidir körpə nəfəsi,  
Ən gözəl zəngülə, muğamdir səsi,  
Güllüşü mum edir daş olan kəsi,  
Arzudur, ümidir, kamdır körpələr,  
Güneşdir, çıraqdır, şamdır körpələr!

Əhməd MƏMMƏDLİ.